

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Lənkəran Dövlət Humanitar Kolleci

Təsdiq edirəm:
Tədris işləri üzrə direktor müavini:
_____ İlahə Əyyubova _____
_____ 2020-ci il

Fənn sillabusu

İxtisas: Arxiv işi və kargüzarlıq.

Şöbə : Pedaqoji

Fənn Birləşmə komissiyası: İqtisadiyyat və idarəetmə

Fənn haqqında məlumat:

Fənnin adı: Arxiv işinin təşkili və metodikası

Proqram: Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin 2017-ci il tarixli "Arxiv işinin təşkili və metodikası" fənn proqramı əsasında tərtib edilmişdir

Kodu: İPF-BO1

Tədris ili: (2019-2020 tədris ili) Semestr: IV yaz

Tədris yükü: cəmi: 90 saat ,(60 saat müəhazirə, 30 saat seminar)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

Auditoriya N: 2

Saat: 12⁰⁰-13⁴⁵,15³⁰-17¹⁵

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Həsənova Məsmə Xudaverdi q.

Məsləhət günləri və saati: I gün saat 11:00

E-mail ünvanı: hesenovamesi...e@gmail.com

FBK-nın ünvanı: Lənkəran ş. Ş.Axundov 31

III.Tövsiyyə olunan dərslik,dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyat:

- 1.A.Ə.Paşayev, K.B.Ağayev Azərbaycan Respublikasının Dövlət arxivlərinin əsas iş qaydaları,Çaşıoğlu 2012
- 2.Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında əsasnamə Bakı 2003
- 3.Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikasının qanunu Bakı-1999
- 4.Azərbaycan Respublikasının dövlət arxivlərijfiiö əsas iş qaydaları Bakı-2011
- 5.Dövlət arxivlərinin oxu zallarında sənədlərdən istifadə qaydası 2015
- 6.İ.H.Səfərova “Arxivşünaslıq” dərslik Bakı-2015

Əlavə ədəbiyyat:

- 1.A.Axundov. “Dilçiliyə giriş Maarif 1996
- 2.A.Şükürov.Fəlsəfə,Bakı-1997
- 3.E.Musayev. “Kargüzarlıq işini təşkili”. Bakı-2013

İnternet resursları:

1. www.milli-arxiv.gov.az
2. www.aamh.az/alakbarli/index
3. [www/audiovisual.az](http://www.audiovisual.az)
4. www/history.az/pd-fphgp?item

IV.Fənnin təsviri:

“Arxiv işinin təşkili və metodikası” fənni:
Azərbaycan Respublikası Dövlət orqalarında arxiv işinin təşkili modellərini;
Əsas şöbələri, bölmələri və onların fəaliyyət sahələrini;
Kadr potensialını;
Sənədləşmə işlərini;
Baş Arxiv İdarəsi və Milli Arxiv idarəsinin fəaliyyət dairəsini;
Arxiv fondunun mərkəzləşdirilmiş dövlət uçotunun aparılmasını, onun tərkibi və məzmunu haqqında məlumatların hazırlanmasını əhatə edir.

V.Fənnin məqsədi

“Arxiv işinin təşkili və metodikası” fənninin tədrisində əsas məqsəd çoxsaylı informasiya mənbəyi olan bir məkanda arxivə daha çox ehtiyac olmasıdır. Arxivə daxil olan sənədlərin saxlanması və bərpa olunmasını;
İdarənin işini koordinasiya etməyi;
Müşavirələrin, işgüzar görüşlərin, prezentasiyaların təşkili və keçirilməsini; İdarənin rəhbəri və digər əməkdaşların işgüzar səfərlərini təşkil edir.

VI. Davamiyyətə verilən tələblər:

Dərsdə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir; semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10%- nə 1 bal çıxılır; Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən çox) olduğu halda tələbə həmin fənnə imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır və sonradan onun haqqında müvafiq qərar qəbul edilir.

VII. Qiymətləndirmə:

Tələbələrə biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 10 bal sərbəst işlərin tərtib olunmasına görə, 10 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, 20 bal kollektivlərə görə, 10 bal dərslərə davamiyyətinə görə.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal-tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açə bilir.
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbərivar, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahana qədərki ballar əsasında)

91-100 bal- əla (A)

81 -90 bal-çox yaxşı (B)

71-80 bal- yaxşı (C)

61-70 bal- kafi (D)

51 -60 bal -qənaətbəxş (E)

51 -baldan aşağı- qeyri-kafi (F)

VIII.Davranış qaydalarının pozulması:

Tələbə Kollecın daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməkdir.

IX.Təqvim mövzu planı: Mühazirə 60 saat, seminar 30 saat.Cəmi 90.

No	Keçirilən mühazirə,seminar mövzularının məzmunu	Müh	Sem	Tarix
1.	Mövzu №1. Tədqiqat üsulunun mahiyyəti və xarakteri Plan: 1.Tədqiqatın üsulunun mahiyyəti 2.Tədqiqatın xarakteri və tipləri 3.Tədqiqat mövzusunun seçilməsi və onun aktuallığının əsaslandırılması	2		
2.	Mövzu №2. Tədqiqatın əsas metodları Plan: 1.Məlumatların tapılması üsulları	2	2	

	2.Tədqiqat üsullarının xüsusiyyətləri 3.İlkin məlumatların tipləri			
3.	Mövzu №3. Elmi tədqiqat üsulları Plan: 1. Elmi fəaliyyətin mahiyyəti 2.Elmi məlumatın növləri 3. Elmi tədqiqat modeli 4.Elmi tədqiqat prosesi	2		
4.	Mövzu №4. Elmi tədqiqat prosesinin məntiqi quruluşu Plan: 1.Elmi problemin qoyulması 2.Faktların toplanması 3.Elmi hipotezin yaradılması və əsaslandırılması	2	2	
5.	Mövzu: №5. Sənədlərin qeydiyyatının təşkili Plan: 1.Qeydiyyat vərəqəsi 2.Sənədlərin qeydiyyata alınmasının başlıca məqsədi 3.Sənədlər qeydiyyata alınarkən nəzərə alınan tələblər	2		
6.	Mövzu: №6. Sənədlərin dəyərinin ekspertizasına dair tələblər Plan: 1. Sənədlərin dəyərinin ekspertizasının normativ-metodiki əsasları 2.MAF tərkibinə daxil olan sənədlərin ekspertizasına dair tələblər 3.Kağız və elektron sənədlərin ekspertizasının formaları	2	2	
7.	Mövzu: №7. Sənədlərin dəyərinin ekspertikasının keçirilməsi qaydaları Plan: 1. Sənədlərin dəyərinin müəyyən edilməsi 2.Mərkəzi ekspert komissiyasının əsas funksiyaları 3. MEK göstərişləri və tövsiyələri	2		
8.	Mövzu: №8. Arxiv müəssisələrində elmi-tədqiqat işinin təsnifatı Plan: 1.Arxiv müəssisələrində elmi-tədqiqat işinin təsnifatı 1.Arxiv müəssisələrində elmi-tədqiqat işinin aparılması haqqında 2. Arxiv müəssisələrində elmi-tədqiqat işinin aparılma ardıcılığı	2	2	
9.	Mövzu: №9. Arxiv müəssisələrində elmi-tədqiqat işinin təşkili Plan: 1.Elmi-tədqiqat işinin təsnifatı 2.Arxiv sənədlərinin elmi-məlumat aparatı 3.Arxiv müəssisələrində siyahıların yenidən işlənməsi	2		

10.	<p>Mövzu: №10. Avtomatlaşdırılmış elmi-məlumat aparatı</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Avtomatlaşdırılmış sənədlərin məlumat bazası 2.AEMA-nm yerinə yetirdiyi funksiyalar 3.AEMA-nm əsas mərhələləri 	2	2	
11.	<p>Mövzu: №11. Sənədlərin fiziki-kimyəvi vəziyyətinə nəzarət</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Sənədlərin və onun sığorta fondunun fiziki- kimyəvi vəziyyətinin qiymətləndirilməsi 2.Arxivə daxil olunmuş sənədlərin fiziki vəziyyətinin məqsədli yoxlanılması 3.Mühafizə zamanı kağız əsaslı sənədlərin fiziki vəziyyətinə nəzarət 	2		
12.	<p>Mövzu: №12. Sənədlərin mövcudluğunun yoxlanılması və çatışmayan sənədlərin axtarılmasının təşkili</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Sənədlərin yerində mövcudluğunun yoxlanılması 2.Sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanılması zamanı həyata keçirilən tədbirlər 3.Çatışmayan sənədləri müəyyənləşdirmək 	2	2	
13.	<p>Mövzu: №13. Sənədlərin fiziki və texniki vəziyyətinin uçotu</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Kağız əsaslı sənədlərini fiziki və texniki vəziyyətinin uçotu 2.Audiovizual və maşınla işlənən sənədlərin fiziki, kimyəvi və texniki vəziyyətinin uçotu 3.İslahedilməz dərəcədə zədələnmiş sənədlərin uçotdan çıxarılması qaydası 	2		
14.	<p>Mövzu: №14. Sənədlərin bərpa qaydaları</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Sənədlərin bərpasına və yerləşdirilməsinə verilən tələblər 2.Formasına görə sənədlər 3.Çatışmayan sənədləri müəyyənləşdirmək və onların axtarışını təşkil etmək 	2	2	
15.	<p>Mövzu: №15. Arxiv soraq kitabçalarının quruluşu</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Arxivin soraq vasitələri 2.Soraq kitabçasının hazırlanması 3.Soraq kitabının sxemi 	2		
16.	<p>Mövzu: №16. Arxiv soraq kitabçalarının nəşri</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Arxivin soraq vasitələrinin nəşrə hazırlanması 2.Məlumat kitabının mətnini nəşrə hazırlayarkən lazım olan metodiki məsələlər 3.Azərbaycan Respublikasının MAİ-nin arxivlərarası nəşrlərinin 	2	2	

	hazırlanması qaydası			
17.	Mövzu: №17. İstifadəçilərin sorğulara əsasən məlumatlandırılması və iş prosesinin icrası Plan: 1. İstifadəçinin məlumatla təmin olunması 2.Mövzu üzrə sorğuların icra qaydaları və müddətləri 3.Sosial hüquq xarakterli sorğuların icra qaydaları	2		
18.	Mövzu: №18. Arxivdən istifadə üçün şəraitin yaradılması Plan: 1.Arxiv sənədlərindən istifadə olunma anlayışı 2.Saxlanılan sənədlərdə istifadə edilən bölmələri 3.Arxiv sənədlərinin istifadə formaları	2	2	
19.	Mövzu: №19. Sənəd sərgilərinin hazırlanması işlərinin təşkili Plan: 1.Sənəd sərgilərində təqdim edilən sənədlər 2.Sənədlərin struktur bölmələrinin mahiyyəti 3.Sərgi hazırlanarkən dizayn və eskiz layihələrinin hazırlanması	2		
20.	Mövzu: №20. Sənədlərdən istifadə etmək.Məlumat verici tədbirlərin təşkili və keçirilməsi.Təqdimatlar, ekskursiyalar, “açıq qapı günləri”, oxucu konforansları və s. günləri Plan: 1.Arxiv sənədlərində kütləvi informasiya vasitələrindən istifadə 2.Məlumatverici tədbirlərin təşkili üçün sənədlərdən istifadə 3.İctimai görüşlər 4.Arxivə ekskursiyalar	2	2	
21.	Mövzu: №21. Azərbaycan Respublikasının “Milli arxiv Fondu” haqqında qanunlar Plan: 1.Sovet hakimiyyəti illərində(1918-1920 illərdə) Azərbaycanda arxiv fəaliyyəti 2.1999-cu ilin iyul ayının 27-dən Azərbaycan Respublikasının prezidenti tərəfindən “Milli Arxiv Fondu” haqqında tərtib edilmiş fərman 3.MAF komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında əsasnamə	2		
22.	Mövzu: №22. MAF haqqında Azərbaycan Respublikasının qanunvericilik aktları Plan: 1. Dövlət və bələdiyyə orqanlarında; idarə, təşkilat və müəssisələrində arxiv işinin təşkilinə dair təlimat 2. Dövlət arxiv fondunda sənədlərdən istifadə qaydaları	2	2	
23.	Mövzu: №23. MAF-nun dövlət və qeyri-dövlət hissələrinin hüquqi bazası Plan: 1.Arxiv sənədlərinin Azərbaycan Respublikasının MAF	2		

	<p>çərçivəsində təşkili</p> <p>2.Arxivlərin işinə və kargüzarlıqda sənədlərin təşkilinə rəhbərlik</p> <p>3.Arxiv informasiya təhlükəsizliyinin təmin olunması</p>			
24.	<p>Mövzu: №24. Arxivin yaranma və inkişaf tarixi</p> <p>Plan:</p> <p>1.Azərbaycan Respublikasının prezidentinin “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” fərmanı</p> <p>2.Arxivin yaranması və inkişafı xronologiyası</p>	2	2	
25.	<p>Mövzu: №25. Azərbaycan Respublikasının Dövlət Arxivi</p> <p>Plan:</p> <p>1.1917-2011-ci illəri əhatə edən sənədlər.Xalq Cümhuriyyət parlamentini əks etdirən sənədlər</p> <p>2.Azərbaycan Respublikasında Dövlət Arxiv fəaliyyətinin sturuktur</p>	2		
26.	<p>Mövzu: №26. Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi</p> <p>Plan:</p> <p>1.Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin tarixi</p> <p>2.ARDƏİA-i haqqında Respublika Nazirlər Sovetinin 496 №li qərarı</p>	2	2	
27.	<p>Mövzu: №27. Azərbaycan Respublikasının Dövlət elm- texnika sənədlər arxivi</p> <p>Plan:</p> <p>1.Azərbaycan Respublikasının Dövlət elm- texnika sənədlər arxivinin tarixi</p> <p>2.Azərbaycan Respublikasının Nazirlər kabinetinin 1994-cü il 11 mart tarixli 107 sayılı qərarı</p>	2		
28.	<p>Mövzu: №28. Azərbaycan Respublikasının Siyasi partiyalar və İctimai hərəkatlar arxivi</p> <p>Plan:</p> <p>1. Siyasi partiyalar və İctimai hərəkatlar arxivinin yaranması haqqında qərar</p> <p>2. Siyasi partiyalar və İctimai hərəkatlar arxivinin xronoloji dövrü</p>	2	2	
29.	<p>Mövzu: №29. Azərbaycan Respublikasının Dövlət kino-foto sənədlər arxivi</p> <p>Plan:</p> <p>1.Dövlət kino-foto sənədlər arxivində mühafizə edilən sənədlər</p> <p>2.Dövlət kino-foto sənədlər arxivinin yaranma tarixi</p>	2		
30.	<p>Mövzu: №30. Azərbaycan Respublikasının Dövlət səs-yazılar arxivi</p> <p>Plan:</p> <p>1.Dövlət səs-yazılar arxivində mühafizə olunan sənədlər</p> <p>2.Xronoloji dövrü</p>	2	2	

	3.Nazirlər kabinetinin 1968-ci il 5 aprel 154 sayılı qərarı			
	Cəmi:90	60	30	

IX.Sərbəst işin mövzuları:

- 1.Tədqiqat üsulunun mahiyyəti və xarakteri
- 2.Tədqiqatın əsas metodları
- 3.Elmi-tədqiqat üsulları
- 4.Elmi tədqiqat prosesinin məntiqi quruluşu
- 5.Sənədlərin qeydiyyatının təşkili
- 6.Sənədlərin dəyərinin ekspertizasına dair tələblər
- 7.Sənədlərin dəyərinin ekspertizasının keçirilməsi qaydaları
- 8.Arxiv müəssisələrində elmi-tədqiqat işinin təsnifatı
- 9.Arxiv müəssisələrində elmi-tədqiqat işinin təşkili
- 10.Avtomatlaşdırılmış elmi-məlumat aparatı
- 11.Sənədlərin fiziki-kimyəvi vəziyyətinə nəzarət
- 12.Sənədlərin mövcudluğunun yoxlanılması və çatmayan sənədlərin axtarılmasının təşkili
- 13.Sənədlərin fiziki-texniki vəziyyətinin uçotu
14. Sənədlərin bərpa qaydaları
- 15.Arxiv soraq kitabçalarının quruluşu
- 16.Arxiv soraq kitabçalarının nəşri
- 17.İstifadəçilərin sorğularına əsasən onların məlumatlandırılması və , prosesinin icrası
- 18.Arxivdən istifadə üçün şəraitin yaradılması
- 19.Sənəd sərgilərinin hazırlanması işlərinin təşkili
- 20.Sənədlərdən istifadə etmək, məlumatverici tərtiblərin təşkili və keçirilməsi
- 21.Azərbaycan Respublikasının “Milli Arxiv Fondu” haqqında qanunu
- 22.“Milli Arxiv Fondu” haqqında Azərbaycan Respublikasının qanunvericilik aktları
- 23.MAF-nun dövlət və qeyri-dövlət hissələrinin hüquqi bazası
- 24.Arxivin yaranma və inkişaf tarixi
- 25.Azərbaycan Respublikasının Dövlət Arxivi
- 26.Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi
- 27.Azərbaycan Respublikasının Dövlət Elmi-Texnika Sənədlər Arxivi
- 28.Azərbaycan Respublikasının Siyasi partiyalar və İctimai hərəkatlar Arxivi
- 29.Azərbaycan Respublikasının Kino-foto sənədlər Arxivi
- 30.Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivi

X.Kollektiv sualları:

Kollektiv sualları-1

- 1.Tədqiqat üsulunun mahiyyəti və xarakteri
- 2.Sənədlərin qeydiyyatının təşkili
- 3.Sənədlərin dəyərinin ekspertizasına dair tələblər
- 4.Tədqiqatın əsas metodları
- 5.Arxiv müəssisələrində elmi-tədqiqat işinin təsnifatı
- 6.Avtomatlaşdırılmış elmi-məlumat aparatı
- 7.Sənədlərin dəyərinin ekspertizasının keçirilməsi qaydaları
- 8.Avtomatlaşdırılmış EMA-nın yerinə yetirdiyi funksiyalar
- 9.Sənədlərin fiziki-kimyəvi vəziyyətinə nəzarət
- 10.Elmi tədqiqat prosesinin məntiqi quruluşu
11. Arxiv müəssisələrində elmi-tədqiqat işinin təşkili
- 12.Mərkəzi Ekspert Komissiyasının əsas funksiyaları

Kollektivium sualları-2

- 1.Sənədlərin mövcudluğunun yoxlanılması və çatmayan sənədlərin axtarılmasının təşkili
- 2.Sənədlərin bərpa qaydaları
- 3.Soraq kitabçasının hazırlanması
- 4.Sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanılması zamanı həyata keçirilən tədbirlər
- 5.Arxiv soraq kitabçalarının nəşri
- 6 .Sosial hüquq xarakterli sorğuların icra qaydaları və müddətləri
- 7.Sənədlərin fiziki-texniki vəziyyətinin uçotu
- 8.Audi ö vizual və maşınla sənədlərin fiziki; kimyəvi və texniki vəziyyətinin uçotu
- 9.Arxivdən istifadə üçün şəraitin yaradılması
- 10.Kağız əsaslı sənədlərin fiziki və texniki vəziyyətinin uçotu
- 11.Sənədlərdən istifadə etmək, məlumatverici tərtiblərin təşkili və keçirilməsi
- 12.Arxiv soraq kitabçalarının quruluşu

XI.İmtahan sualları

- 1.Tədqiqat üsulunun mahiyyəti və xarakteri
- 2.Tədqiqat üsulunun xarakteri və tipləri
2. Tədqiqatın əsas metodları
- 3.Elmi-tədqiqat üsulları
- 4.Tədqiqat üsullarının xüsusiyyətləri
- 5.Elmi-tədqiqat fəaliyyətinin mahiyyəti
- 6.Elmi məlumatın növləri
- 7.Elmi-tədqiqat prosesinin məntiqi
- 8.Sənədlərin qeydiyyatı alınması başlıca məqsədi
- 9.Qeydiyyat və rəqəsi
- 10.Elmi-tədqiqatın işinin təşkili
11. Sənədlərin qeydiyyatının təşkili
- 12.Sənədlərin dəyərinin ekspertizasına dair tələblər
- 13.Sənədlərin dəyərinin ekspertizasının keçirilməsi qaydaları
- 14.Arxiv müəssisələrində elmi-tədqiqat işinin təsnifatı
- 15.Arxiv müəssisələrində elmi-tədqiqat işinin təşkili
16. Avtomatlaşdırılmış elmi-məlumat aparatı
- 17.AEMA-nın əsas mənbələri və funksiyaları
18. Sənədlərin fiziki-kimyəvi vəziyyətinə nəzarət
19. Sənədlərin mövcudluğunun yoxlanılması və çatmayan sənədlərin . axtarılmasının təşkili
- 20.Sənədlərin fiziki-texniki vəziyyətinin uçotu
21. Sənədlərin bərpa qaydaları
- 22.Arxiv soraq kitabçalarının quruluşu
- 23.Arxiv soraq kitabçalarının nəşri
- 24.Arxiv soraq kitabçasının sxeminin hazırlanması
- 25.İstifadəçilərin sorğularına əsasən onların məlumatlandırılması və prosesinin icrası
- 26.Arxivdən istifadə üçün şəraitin yaradılması
- 27.Sənəd sərgilərinin hazırlanması işlərinin təşkili
- 28.Sənədlərdən istifadə etmək, məlumatverici tədbirlərin təşkili və keçirilməsi
- 30.“Milli Arxiv Fondu” haqqında Azərbaycan Respublikasının qanunvericilik aktları

- 31.MAF-nun dövlət və qeyri-dövlət hissələrinin hüquqi bazası
- 32.Arxivin yaranma və inkişaf tarixi
- 33.Azərbaycan Respublikasının Dövlət Arxivi
- 34.Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi
- 35.Azərbaycan Respublikasının Dövlət Elmi-Texniki Sənədlər Arxivi
36. Azərbaycan Respublikasının Kino-foto sənədlər Arxivi
- 37.Azərbaycan Respublikasının Dövlət Səs Yazılan Arxivi
- 38.Təqdimatlar, ekskursiyalar, “açıq qapı günləri”, oxucu konfranslarının təşkili
- 39.Azərbaycan Respublikasının “Milli Arxiv Fondu” haqqında qanunlar
- 40.MAF-in komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə
- 41.Azərbaycan Respublikasının Dövlət Arxiv fəaliyyətinin sturuktur
- 42.Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” fərmanı
- 43.Dövlət arxiv fondunda sənədlərdən istifadə qaydaları
- 44.Sənədlərin mövcudluğunun yoxlanması və çatışmayan sənədlərin axtarılmasının təşkili
- 45.Sənədlərin mövcudluğunun yoxlanması zamanı həyata keçirilən tədbirlər
- 46.Arxiv sənədlərindən istifadə üçün şəraitin yaradılması
- 47.Mövzu üzrə sorğuların icra qaydaları və müddətləri
- 48.Arxiv sənədlərinin istifadə formaları
- 49.Sənəd sərğilərinə təqdim edilən sənədlər
- 50.Arxiv sənədlərində kütləvi informasiya vasitələrindən istifadə

XII. Fənn üzrə tələblər, tapşırıqlar:

“Arxiv işinin təşkili və metodikası” fənninin tədrisi zamanı tələbələr sənəd haqqında, arxiv haqqında digər ixtisas fənlərindən öyrəndikləri biliklərdən istifadə etməklə elmin daha dərin sirlərinə yiyələnirlər.

Kargüzarlıq işlərinin təşkili üçün nəyi bilmək lazımdır?

Hansı sənədlərin qorunması daha önəmlidir?

Sənədlər nə üçün arxivə təhvil verilir?

Arxiv olmasa dövlətimizi, torpağımızı,dilimizi,mədəniyyətimizi necə yaşada bilərik?

Tələbələr bu suallara rahat cavab tapırlar .Tələbələr bu fənnin tədrisinin sonunda hər bir mütəxəssisin arxivi olduğunu öyrənir.

Azərbaycanda ADƏİA, ADMUA, AMEA-nın Əlyazmalar İnstitutunun arxivi yeni tədqiqat işlərinə cəlb olunur. Dünyaya səpələnən Azərbaycana aid sənədləri, əlyazmaları araşdırır, qiymətli xəzinə kimi arxivimizə təhvil verir.

Fənnin tədrisinin əhəmiyyəti:

İnformasiyanın geniş yayıldığı bir dövrdə gənc nəslin diqqətini arxiv işini daha yaxşı bilən mütəxəssis olmağa yönəltməkdir.

Fənnin tədrisinə qoyulan tələblər:

A) Mühazirə mətninin hazırlanması

B)Referat işləri

C)İmtahan sualları

D)Fərdi tapşırıqlar

XIII. Tələbələrin fənn haqqında fikrlərinin öyrənilməsi

“Arxiv işinin təşkili və metodikası” fənninin sillabusu “Arxiv işi və kargüzarlıq” ixtisasının tədris planı və fənn proqramı əsasında tərtib edilmişdir.

Sillabus fevral 2020-ci il tarixində «İqtisadiyyat və idarəetmə»FBK-da müzakirə edilərək təsdiq edilmişdir.(Protokol №)

Fənn müəllimi:

M.Həsənova

FBK sədri:

Q.Şükürova